

*XI Geofizika konfransının materiallarından***YEVLAX-AĞCABƏDİ ÇÖKƏKLİYİNİN ŞİMAL-QƏRB HİSSƏSİNDE
TƏBASİR ÇÖKÜNTÜLƏRİNİN DAXİLİ GEOLOJİ QURULUŞU VƏ
NEFT-QAZ PERSPEKTİVLİYİ BARƏDƏ**

T.X.Niyazov, H.İ.Səkərov, R.N.Süleymanova
SOCAR "Neftqazelmətədqiqatlayıhə" institutu

Açar sözlər: 2D və 3D seysmik kəşfiyyatı, Təbaşir çöküntüləri, faydalı seysmik dalğalar, şaquli sürət spektri, geoloji quruluş

Azərbaycanın quru ərazisində Pliosen çöküntülərlərə əlaqədar olan neft-qaz yataqlarının əksariyyəti işlənmənin son mərhələsindən. Odur ki, ölkəmizdə neft-qaz hasılının artırılması və sabit saxlanılmışının əsas istiqamətlərindən biri də yeni yataqların keşfi, dördnən yatan çöküntü kompleksinin neftliklilik-qazlılıq perspektivliyinən aşkar edilməsi və istismara çəlb olunması ilə əlaqədardır. Bu baxımdan Təbaşir çöküntülərinin neftliklilik-qazlılıq perspektivliyi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Respublikanın dağaltı rayonlarında, xüsusilə, Yevlax-Ağcabədi çökəkliliyində və onun şimal-qərb hissəsində geniş yayılan bu çöküntülər strukturların geoloji quruluşunda əsas rəl oynayırlar. Çökəkliliyin ərazisində ümumiyyətkən Təbaşir çöküntüləri 39 sahada açılmışdır [1]. Üst Təbaşirin karbonat çöküntülərinin açılması qalınlığı Şərqi Ağcabədi sahəsində 1720 m, Ağcabəddə 885 m, Sovetlərdə 830 m, Duzdədə sahəsində 1182 m, Gödəkbozdə 1049 m, Borsunluda 893 m, Mildə 460 m-ə qədər, Şirinqumda 83 m, Əmiraxrda 554-607 m, Şərqi Əmiraxrda 122 m, Muradxanlı 230 m, Zərdabda 47-137 m, Şixbağda 112 m, Qaralıda 214 m, Həsənlidə 213, Söyüldürdə 40 m olmuşdur [1]. Bu rayonda Təbaşir çöküntülərinin neft-qazlılığı də müyyən edilmişdir. Belə ki, Muradxanlı yatağı möhəz Təbaşirin effuziv sütur-larında aşkar edilmişdir. Həmçinin, Zərdabda 3 və 4 sayılı quyuqlardan sonayə əhəmiyyətli neft alınmışdır. Carlı sahəsinin 8 sayılı quyuşundan isə dolomitdən qaz hasil olunmuşdur. Sovetlər sahəsində 1 sayılı obyektiin sınağı zamanı Mastrichtdan yüksək debitlə flüd axını, 2 sayılı quyudan isə qazma zamanı qaz fontanı almışdır [1].

Çökəkliliyi təşkil eden Mezokaynozoy çöküntülərinin yatom xüsusiyyətlərini dəqiqləşdirmək, horizontların litoloji-fasial və kollektor xüsusiyyətlərini aydınlaşdırmaq, onların perspektivliyini

proqnozlaşdırmaq məqsədilə keçən əsrin 30-cu illərindən inkişi qədər bu əraziyədə müxtəlif əsaslarla geofiziki tədqiqatlar aparılmış, çoxlu sayıda struktur xəritoləmə, axtarış-kəşfiyyat, qiymətləndirmə və istismar quyuqları qazılmışdır. 1960-ci illərin sonlarına qədər əsas geofiziki kəşfiyyatı əsaslı olaraq seysmik kəşfiyyatın əks olunan dalğa (TOD) əsaslı tətbiqi ilə (o vaxtı səla metodikasının tətbiqi nəticəsində dalğa sahəsi intensiv manedici dalğalarla təhrif olunduğuundan) dərin quytarda faydalı dalğaların izlənilməsi mümkün olmamışdır. Odur ki, əsaslı qeyri-uyğun yatımla səciyyələnən Paleogen-Mezozoy struktur mərtəbəsinin xəritləndirilməsi problemi lazımi soviyyədə həll edilməmişdir. Bu dövrədə geofiziki əsaslar geoloji səmərsiliyinin aşağı olması regionda dərin qazmanın geniş tətbiqini də longitmışdır.

Seysmik kəşfiyyatın səmərsiliyinin yüksəlməsi 70-ci illərdən başlayaraq bu günə qədər tətbiqini tapmış əmumi dərinlik nöqtəsi (UDN) əsaslı ilə əlaqədardır. UDN əsaslı tətbiqi bir sira strukturların xəritləndirilməsi, antiklinal tələrlərə yaxşı, qeyri-antiklinal telərlərin öyrənilməsi və əmumiyyətə, çökəkliliyin, xüsusilə onun şərqi hissəsinin tektonik quruluşun dəqiqləşdirilməsinə imkan yaratmışdır. Əldə olunmuş nəticələr axtarış-kəşfiyyat qazınının genişləndirilməsi və yeni neft yataqlarının keşfinə səbəb olunmuşdur. 1998-2000-ci illər ərzində isə Zərdab, Muradxanlı, Naftalan, Qazanbulaq-Ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən aparılan geofiziki-kəşfiyyat işləri buna əyani misaldır. Belə ki, müxtəlif tədqiqatçılar tərəfindən bu və digər sahələrin ayrı-ayrılıqdan dəqiqləşdirilmiş çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, tektonikasının dəqiqləşdirilməsi, qeyri-antiklinal tip telərlərin aşkarlanması, neft-qazlılığının proqnozlaşdırılması istiqamətlərində tədqiqatlar aparılmış, müyyən nəticələr əldə edilmişdir [1, 2, 3, 5, 6, 7, 8].

Lakin həmin tədqiqatlar lokal karakter daşımış və onların ümumişdirilməsi istiqamətində işlər aparılmışdır. Bu tədqiqatlar əsasında yuxarıda qeyd edilən sahələrdə Üst Təbaşir çöküntülərinin əsasən üç litofasiya ilə təmsil olunması təyin edilmişdir: üst - çökəmə, orta - vulkanik-çökəmə, alt - vulkanik. Çökəmə sütəxurlar fauna ilə səciyyələnən,

"qazlayıhə" İnstitutunda Yevlax-Ağcabədi çökəkliliyində seysmik məlumatların təhlili, ümumişdirilmə istiqamətində tədqiqatlar aparılmış və ilk dəfə Təbaşirin səthi üzrə vahid struktur xəritə qurulmuşdur [2, 3]. 2014-2015-ci illərdə "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən Yevlax-Ağcabədi çökəkliliyi üzrə aparılmış geoloji-geofiziki işlərin nəticələrinin ümumişdirilməsi əsasında Mezozoy, Orta Eosen çöküntü komplekslərinin və Maykopun əsaslarında yerləşən qumlu horizontun səthlərinin morfostrukturunu səciyyələndirən struktur xəritələr, çökəkliliyi müxtəlif istiqamətlərdə kəsən geoloji-geofiziki profillər tətbiq edilmişdir [4].


Təbaşirin daxili quruluşun öyrənilməsi istiqamətində isə 1990-ci illərin sonlarından başlayaraq, müyyən addımlar atılmışdır [5, 6]. Müasir dövrədə seysmik kəşfiyyat məlumatlarının interpretasiyasında yeni texnologiya və interpretasiya metodlarının tətbiq edilməsi böyük dərinliklərdəki strukturların aşkar edilməsinə, onların neftliklilik-qazlılığını proqnozlaşdırılmasına əlavə imkanlar yaratmışdır. Yəni, son on illiklər ərzində Yevlax-Ağcabədi çökəkliliyinin tədqiq edilmiş bir sıra kəşfiyyat sahələrində 9-12 km-ə qədər seysmik informasiya alınma məmənkin olmuşdur. Belə ki, 2001-ci ildə Zərdab-Qaravallı (2D), 2005-2007-ci illərdə Muradxanlı (2D/3D), 2009, 2015-ci ildə Zərdab-Şixbağ-Şərqi Şixbağ (2D/3D), 2010, 2012-ci ildə Naftalan, Şimalı Naftalan, Gödəkboz, 2011-ci ildə Dəliməməddi (2D) və 2014-cü ildə Qazanbulaq-Ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən aparılan geofiziki-kəşfiyyat işləri təbliğ edilmişdir. Yəni, tədqiqat sahələri üzrə əldə edilmiş sərət spektrləri və zaman kəsilişi fragmentları Mezozoyun səthindən dərinde qeyd olunmuş əksolunmaların təkrar deyil, bu intervalda intişar etmiş çöküntülərin geoloji sahələri ilə əlaqədar olan birqat əks olunmuş faydalı dalğalar olmasına təsdiq etmişdir (şəkil 1).

Yevlax-Ağcabədi çökəkliliyinin şimal-qərb hissəsində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi kimi aktual bir problem işləndirilmişdir.


Mezozoyun səthindən dərinə, bəzi hallar istisna olunmaqla, əldə olunan seysmik kəsilişlərdə əsasən fasılılı izlənən əksetdiricili sahələr qeyd edilmişdir. Əvvələr seysmik zaman kəsilişlərində Mezozoy intervalında qeyd olunmuş belə mürəkkəb xarakterli, qisa uzunluqlar əksolunmalar faydalı dalğalar sayılmadığından, onlar geoloji interpretasiya üçün istifadə olunmurdu. Bu sahələrdən də Təbaşir intervalında qeyd olunmuş belə mürəkkəb xarakterli, qisa uzunluqlar əksolunmalar faydalı dalğalar tətbiq edilmişdir. Yəni, son on illiklər ərzində Yevlax-Ağcabədi çökəkliliyinin tədqiq edilmiş bir sıra kəşfiyyat sahələrində 9-12 km-ə qədər seysmik informasiya alınma məmənkin olmuşdur. Belə ki, 2001-ci ildə Zərdab-Qaravallı (2D), 2005-2007-ci illərdə Muradxanlı (2D/3D), 2009, 2015-ci ildə Zərdab-Şixbağ-Şərqi Şixbağ (2D/3D), 2010, 2012-ci ildə Naftalan, Şimalı Naftalan, Gödəkboz, 2011-ci ildə Dəliməməddi (2D) və 2014-cü ildə Qazanbulaq-Ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən aparılan geofiziki-kəşfiyyat işləri təbliğ edilmişdir. Yəni, tədqiqat sahələri üzrə əldə edilmiş sərət spektrləri və zaman kəsilişi fragmentları Mezozoyun səthindən dərinde qeyd olunmuş əksolunmaların təkrar deyil, bu intervalda intişar etmiş çöküntülərin geoloji sahələri ilə əlaqədar olan birqat əks olunmuş faydalı dalğalar olmasına təsdiq etmişdir. Bu metodikanın yerinə yetirilmiş ardıcılılıq 9, 10 sayılı elmi ədəbiyyatlarda geniş işıqlandırıldıq üçün hazırlı məqalədə alınan nəticələrə istinad edilmişdir. Yəni, tədqiqat sahələri üzrə əldə edilmiş sərət spektrləri və zaman kəsilişi fragmentları Mezozoyun səthindən dərinde qeyd olunmuş əksolunmaların təkrar deyil, bu intervalda intişar etmiş çöküntülərin geoloji sahələri ilə əlaqədar olan birqat əks olunmuş faydalı dalğalar olmasına təsdiq etmişdir (şəkil 1). Yevlax-Ağcabədi çökəkliliyinin şimal-qərb hissəsində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi üçün qazanbulaq-ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən aparılan geofiziki-kəşfiyyat işləri təbliğ edilmişdir. Yəni, tədqiqat sahələri üzrə əldə edilmiş sərət spektrləri və zaman kəsilişi fragmentları Mezozoyun səthindən dərinə, bəzi hallar istisna olunmaqla, əldə olunan seysmik kəsilişlərdə əsasən fasılılı izlənən əksetdiricili sahələr qeyd edilmişdir. Əvvələr seysmik zaman kəsilişlərində Mezozoy intervalında qeyd olunmuş belə mürəkkəb xarakterli, qisa uzunluqlar əksolunmalar faydalı dalğalar tətbiq edilmişdir. Yəni, son on illiklər ərzində Yevlax-Ağcabədi çökəkliliyinin tədqiq edilmiş bir sıra kəşfiyyat sahələrində 9-12 km-ə qədər seysmik informasiya alınma məmənkin olmuşdur. Belə ki, 2001-ci ildə Zərdab-Qaravallı (2D), 2005-2007-ci illərdə Muradxanlı (2D/3D), 2009, 2015-ci ildə Zərdab-Şixbağ-Şərqi Şixbağ (2D/3D), 2010, 2012-ci ildə Naftalan, Şimalı Naftalan, Gödəkboz, 2011-ci ildə Dəliməməddi (2D) və 2014-cü ildə Qazanbulaq-Ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən aparılan geofiziki-kəşfiyyat işləri təbliğ edilmişdir. Yəni, tədqiqat sahələri üzrə əldə edilmiş sərət spektrləri və zaman kəsilişi fragmentları Mezozoyun səthindən dərinə, bəzi hallar istisna olunmaqla, əldə olunan seysmik kəsilişlərdə əsasən fasılılı izlənən əksetdiricili sahələr qeyd edilmişdir. Əvvələr seysmik zaman kəsilişlərində Mezozoy intervalında qeyd olunmuş belə mürəkkəb xarakterli, qisa uzunluqlar əksolunmalar faydalı dalğalar tətbiq edilmişdir. Yəni, son on illiklər ərzində Yevlax-Ağcabədi çökəkliliyinin tədqiq edilmiş bir sıra kəşfiyyat sahələrində 9-12 km-ə qədər seysmik informasiya alınma məmənkin olmuşdur. Belə ki, 2001-ci ildə Zərdab-Qaravallı (2D), 2005-2007-ci illərdə Muradxanlı (2D/3D), 2009, 2015-ci ildə Zərdab-Şixbağ-Şərqi Şixbağ (2D/3D), 2010, 2012-ci ildə Naftalan, Şimalı Naftalan, Gödəkboz, 2011-ci ildə Dəliməməddi (2D) və 2014-cü ildə Qazanbulaq-Ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən aparılan geofiziki-kəşfiyyat işləri təbliğ edilmişdir. Yəni, tədqiqat sahələri üzrə əldə edilmiş sərət spektrləri və zaman kəsilişi fragmentları Mezozoyun səthindən dərinə, bəzi hallar istisna olunmaqla, əldə olunan seysmik kəsilişlərdə əsasən fasılılı izlənən əksetdiricili sahələr qeyd edilmişdir. Əvvələr seysmik zaman kəsilişlərində Mezozoy intervalında qeyd olunmuş belə mürəkkəb xarakterli, qisa uzunluqlar əksolunmalar faydalı dalğalar tətbiq edilmişdir. Yəni, son on illiklər ərzində Yevlax-Ağcabədi çökəkliliyinin tədqiq edilmiş bir sıra kəşfiyyat sahələrində 9-12 km-ə qədər seysmik informasiya alınma məmənkin olmuşdur. Belə ki, 2001-ci ildə Zərdab-Qaravallı (2D), 2005-2007-ci illərdə Muradxanlı (2D/3D), 2009, 2015-ci ildə Zərdab-Şixbağ-Şərqi Şixbağ (2D/3D), 2010, 2012-ci ildə Naftalan, Şimalı Naftalan, Gödəkboz, 2011-ci ildə Dəliməməddi (2D) və 2014-cü ildə Qazanbulaq-Ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən aparılan geofiziki-kəşfiyyat işləri təbliğ edilmişdir. Yəni, tədqiqat sahələri üzrə əldə edilmiş sərət spektrləri və zaman kəsilişi fragmentları Mezozoyun səthindən dərinə, bəzi hallar istisna olunmaqla, əldə olunan seysmik kəsilişlərdə əsasən fasılılı izlənən əksetdiricili sahələr qeyd edilmişdir. Əvvələr seysmik zaman kəsilişlərində Mezozoy intervalında qeyd olunmuş belə mürəkkəb xarakterli, qisa uzunluqlar əksolunmalar faydalı dalğalar tətbiq edilmişdir. Yəni, son on illiklər ərzində Yevlax-Ağcabədi çökəkliliyinin tədqiq edilmiş bir sıra kəşfiyyat sahələrində 9-12 km-ə qədər seysmik informasiya alınma məmənkin olmuşdur. Belə ki, 2001-ci ildə Zərdab-Qaravallı (2D), 2005-2007-ci illərdə Muradxanlı (2D/3D), 2009, 2015-ci ildə Zərdab-Şixbağ-Şərqi Şixbağ (2D/3D), 2010, 2012-ci ildə Naftalan, Şimalı Naftalan, Gödəkboz, 2011-ci ildə Dəliməməddi (2D) və 2014-cü ildə Qazanbulaq-Ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən aparılan geofiziki-kəşfiyyat işləri təbliğ edilmişdir. Yəni, tədqiqat sahələri üzrə əldə edilmiş sərət spektrləri və zaman kəsilişi fragmentları Mezozoyun səthindən dərinə, bəzi hallar istisna olunmaqla, əldə olunan seysmik kəsilişlərdə əsasən fasılılı izlənən əksetdiricili sahələr qeyd edilmişdir. Əvvələr seysmik zaman kəsilişlərində Mezozoy intervalında qeyd olunmuş belə mürəkkəb xarakterli, qisa uzunluqlar əksolunmalar faydalı dalğalar tətbiq edilmişdir. Yəni, son on illiklər ərzində Yevlax-Ağcabədi çökəkliliyinin tədqiq edilmiş bir sıra kəşfiyyat sahələrində 9-12 km-ə qədər seysmik informasiya alınma məmənkin olmuşdur. Belə ki, 2001-ci ildə Zərdab-Qaravallı (2D), 2005-2007-ci illərdə Muradxanlı (2D/3D), 2009, 2015-ci ildə Zərdab-Şixbağ-Şərqi Şixbağ (2D/3D), 2010, 2012-ci ildə Naftalan, Şimalı Naftalan, Gödəkboz, 2011-ci ildə Dəliməməddi (2D) və 2014-cü ildə Qazanbulaq-Ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən aparılan geofiziki-kəşfiyyat işləri təbliğ edilmişdir. Yəni, tədqiqat sahələri üzrə əldə edilmiş sərət spektrləri və zaman kəsilişi fragmentları Mezozoyun səthindən dərinə, bəzi hallar istisna olunmaqla, əldə olunan seysmik kəsilişlərdə əsasən fasılılı izlənən əksetdiricili sahələr qeyd edilmişdir. Əvvələr seysmik zaman kəsilişlərində Mezozoy intervalında qeyd olunmuş belə mürəkkəb xarakterli, qisa uzunluqlar əksolunmalar faydalı dalğalar tətbiq edilmişdir. Yəni, son on illiklər ərzində Yevlax-Ağcabədi çökəkliliyinin tədqiq edilmiş bir sıra kəşfiyyat sahələrində 9-12 km-ə qədər seysmik informasiya alınma məmənkin olmuşdur. Belə ki, 2001-ci ildə Zərdab-Qaravallı (2D), 2005-2007-ci illərdə Muradxanlı (2D/3D), 2009, 2015-ci ildə Zərdab-Şixbağ-Şərqi Şixbağ (2D/3D), 2010, 2012-ci ildə Naftalan, Şimalı Naftalan, Gödəkboz, 2011-ci ildə Dəliməməddi (2D) və 2014-cü ildə Qazanbulaq-Ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən aparılan geofiziki-kəşfiyyat işləri təbliğ edilmişdir. Yəni, tədqiqat sahələri üzrə əldə edilmiş sərət spektrləri və zaman kəsilişi fragmentları Mezozoyun səthindən dərinə, bəzi hallar istisna olunmaqla, əldə olunan seysmik kəsilişlərdə əsasən fasılılı izlənən əksetdiricili sahələr qeyd edilmişdir. Əvvələr seysmik zaman kəsilişlərində Mezozoy intervalında qeyd olunmuş belə mürəkkəb xarakterli, qisa uzunluqlar əksolunmalar faydalı dalğalar tətbiq edilmişdir. Yəni, son on illiklər ərzində Yevlax-Ağcabədi çökəkliliyinin tədqiq edilmiş bir sıra kəşfiyyat sahələrində 9-12 km-ə qədər seysmik informasiya alınma məmənkin olmuşdur. Belə ki, 2001-ci ildə Zərdab-Qaravallı (2D), 2005-2007-ci illərdə Muradxanlı (2D/3D), 2009, 2015-ci ildə Zərdab-Şixbağ-Şərqi Şixbağ (2D/3D), 2010, 2012-ci ildə Naftalan, Şimalı Naftalan, Gödəkboz, 2011-ci ildə Dəliməməddi (2D) və 2014-cü ildə Qazanbulaq-Ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən aparılan geofiziki-kəşfiyyat işləri təbliğ edilmişdir. Yəni, tədqiqat sahələri üzrə əldə edilmiş sərət spektrləri və zaman kəsilişi fragmentları Mezozoyun səthindən dərinə, bəzi hallar istisna olunmaqla, əldə olunan seysmik kəsilişlərdə əsasən fasılılı izlənən əksetdiricili sahələr qeyd edilmişdir. Əvvələr seysmik zaman kəsilişlərində Mezozoy intervalında qeyd olunmuş belə mürəkkəb xarakterli, qisa uzunluqlar əksolunmalar faydalı dalğalar tətbiq edilmişdir. Yəni, son on illiklər ərzində Yevlax-Ağcabədi çökəkliliyinin tədqiq edilmiş bir sıra kəşfiyyat sahələrində 9-12 km-ə qədər seysmik informasiya alınma məmənkin olmuşdur. Belə ki, 2001-ci ildə Zərdab-Qaravallı (2D), 2005-2007-ci illərdə Muradxanlı (2D/3D), 2009, 2015-ci ildə Zərdab-Şixbağ-Şərqi Şixbağ (2D/3D), 2010, 2012-ci ildə Naftalan, Şimalı Naftalan, Gödəkboz, 2011-ci ildə Dəliməməddi (2D) və 2014-cü ildə Qazanbulaq-Ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən aparılan geofiziki-kəşfiyyat işləri təbliğ edilmişdir. Yəni, tədqiqat sahələri üzrə əldə edilmiş sərət spektrləri və zaman kəsilişi fragmentları Mezozoyun səthindən dərinə, bəzi hallar istisna olunmaqla, əldə olunan seysmik kəsilişlərdə əsasən fasılılı izlənən əksetdiricili sahələr qeyd edilmişdir. Əvvələr seysmik zaman kəsilişlərində Mezozoy intervalında qeyd olunmuş belə mürəkkəb xarakterli, qisa uzunluqlar əksolunmalar faydalı dalğalar tətbiq edilmişdir. Yəni, son on illiklər ərzində Yevlax-Ağcabədi çökəkliliyinin tədqiq edilmiş bir sıra kəşfiyyat sahələrində 9-12 km-ə qədər seysmik informasiya alınma məmənkin olmuşdur. Belə ki, 2001-ci ildə Zərdab-Qaravallı (2D), 2005-2007-ci illərdə Muradxanlı (2D/3D), 2009, 2015-ci ildə Zərdab-Şixbağ-Şərqi Şixbağ (2D/3D), 2010, 2012-ci ildə Naftalan, Şimalı Naftalan, Gödəkboz, 2011-ci ildə Dəliməməddi (2D) və 2014-cü ildə Qazanbulaq-Ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən aparılan geofiziki-kəşfiyyat işləri təbliğ edilmişdir. Yəni, tədqiqat sahələri üzrə əldə edilmiş sərət spektrləri və zaman kəsilişi fragmentları Mezozoyun səthindən dərinə, bəzi hallar istisna olunmaqla, əldə olunan seysmik kəsilişlərdə əsasən fasılılı izlənən əksetdiricili sahələr qeyd edilmişdir. Əvvələr seysmik zaman kəsilişlərində Mezozoy intervalında qeyd olunmuş belə mürəkkəb xarakterli, qisa uzunluqlar əksolunmalar faydalı dalğalar tətbiq edilmişdir. Yəni, son on illiklər ərzində Yevlax-Ağcabədi çökəkliliyinin tədqiq edilmiş bir sıra kəşfiyyat sahələrində 9-12 km-ə qədər seysmik informasiya alınma məmənkin olmuşdur. Belə ki, 2001-ci ildə Zərdab-Qaravallı (2D), 2005-2007-ci illərdə Muradxanlı (2D/3D), 2009, 2015-ci ildə Zərdab-Şixbağ-Şərqi Şixbağ (2D/3D), 2010, 2012-ci ildə Naftalan, Şimalı Naftalan, Gödəkboz, 2011-ci ildə Dəliməməddi (2D) və 2014-cü ildə Qazanbulaq-Ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən aparılan geofiziki-kəşfiyyat işləri təbliğ edilmişdir. Yəni, tədqiqat sahələri üzrə əldə edilmiş sərət spektrləri və zaman kəsilişi fragmentları Mezozoyun səthindən dərinə, bəzi hallar istisna olunmaqla, əldə olunan seysmik kəsilişlərdə əsasən fasılılı izlənən əksetdiricili sahələr qeyd edilmişdir. Əvvələr seysmik zaman kəsilişlərində Mezozoy intervalında qeyd olunmuş belə mürəkkəb xarakterli, qisa uzunluqlar əksolunmalar faydalı dalğalar tətbiq edilmişdir. Yəni, son on illiklər ərzində Yevlax-Ağcabədi çökəkliliyinin tədqiq edilmiş bir sıra kəşfiyyat sahələrində 9-12 km-ə qədər seysmik informasiya alınma məmənkin olmuşdur. Belə ki, 2001-ci ildə Zərdab-Qaravallı (2D), 2005-2007-ci illərdə Muradxanlı (2D/3D), 2009, 2015-ci ildə Zərdab-Şixbağ-Şərqi Şixbağ (2D/3D), 2010, 2012-ci ildə Naftalan, Şimalı Naftalan, Gödəkboz, 2011-ci ildə Dəliməməddi (2D) və 2014-cü ildə Qazanbulaq-Ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika" İstehsalat Bölməsi tərəfindən aparılan geofiziki-kəşfiyyat işləri təbliğ edilmişdir. Yəni, tədqiqat sahələri üzrə əldə edilmiş sərət spektrləri və zaman kəsilişi fragmentları Mezozoyun səthindən dərinə, bəzi hallar istisna olunmaqla, əldə olunan seysmik kəsilişlərdə əsasən fasılılı izlənən əksetdiricili sahələr qeyd edilmişdir. Əvvələr seysmik zaman kəsilişlərində Mezozoy intervalında qeyd olunmuş belə mürəkkəb xarakterli, qisa uzunluqlar əksolunmalar faydalı dalğalar tətbiq edilmişdir. Yəni, son on illiklər ərzində Yevlax-Ağcabədi çökəkliliyinin tədqiq edilmiş bir sıra kəşfiyyat sahələrində 9-12 km-ə qədər seysmik informasiya alınma məmənkin olmuşdur. Belə ki, 2001-ci ildə Zərdab-Qaravallı (2D), 2005-2007-ci illərdə Muradxanlı (2D/3D), 2009, 2015-ci ildə Zərdab-Şixbağ-Şərqi Şixbağ (2D/3D), 2010, 2012-ci ildə Naftalan, Şimalı Naftalan, Gödəkboz, 2011-ci ildə Dəliməməddi (2D) və 2014-cü ildə Qazanbulaq-Ziyadxan (3D) sahələrində Təbaşir çöküntülərinin daxili geoloji quruluşun öyrənilməsi, məqsədilə keçmiş Geofizika ETİ, "Neftqazelmətədqiqatlayıhə" İnstitutu və "Kəşfiyyatgeofizika"

Kəsilişlərdə eninə və uzununa tektonik qırılma xələrlər də öz əksini tapmışdır. Aparılan tədqiqatların nəticəsi olaraq ayrı-ayrı sahələr, həm də Yevlax-Ağcabədi çöküntülərinin səthi yuyulmuş eroziyon səthi olduğundan bu səthə uyğun galan "P" seysmik horizont üzrə qurulmuş struktur xəritələr əks etdirən çöküntülərin geoloji quruluşunu əks etdirən ümumiləşdirilmiş struktur sxemlər tərtib olunmuşdur.

Yevlax-Ağcabədi çökükliyinin strukturlarında Təbaşir çöküntülərinin səthi yuyulmuş eroziyon səthi olduğundan bu səthə uyğun galan "P" seysmik horizont üzrə qurulmuş struktur xəritələr əks etdirən çöküntülərin geoloji quruluşunu əks etdirən ümumiləşdirilmiş struktur sxemlər tərtib olunmuşdur.



Şəkil 1. Əksolunmuş dalğaların vertical sürət spektrləri və müxtəlif sürət əyrilərlə alınmış zaman kəsilişlərinin fragmentləri (Dəliməmmədli sahəsi, 110302 sayılı profil)
 a, b, c - uyğun olaraq ÜDN, orta sürət və ona nisbətən 250 və 500 m/s-an kiçildılmış sürət qanunları ilə tərtib edilmiş sürət spektrləri; d, e, f - uyğun olaraq ÜDN, orta sürət və ona nisbətən 250 və 500 m/s-an kiçildılmış sürət qanunları ilə alınmış zaman kəsilişlərinin fragmentləri



Şəkil 2. 110202 sayılı seysmik profil (Dəliməmmədli sahəsi)


- 1 - Üst Təbaşir çöküntülərinin yuyulma səthini əks etdirən horizont; 2 - Təbaşirdaxili seysmik horizont;
- 3 - seysmik məlumatlara görə tektonik qırılma xələrləri; 4 - dəniz səviyyəsi

əsasən tədqiq edilmiş strukturlarda Təbaşir çöküntülərinin daxili struktur quruluşunu müəyyən etmək mümkün olmur. Bu səbəbdən Təbaşir intervalında yaxşı seçilən "K" seysmik horizont üzrə struktursxem quraraq bu çöküntülərin daxili geoloji quruluşu tədqiq edilmişdir.

Təbaşir çöküntülərinin daxili struktur quruluşunu səciyyələndirən "K" seysmik horizont ilə "P" seysmik horizont üzrə tərtib edilmiş struktur sxemlərinin müqayisəsindən görür ki, Təbaşirin səthi ilə Təbaşirdaxili çöküntülərin struktur planları bir-birindən xeyli fərqlidir (şəkil 4, 5). "P" seysmik horizont üzrə xəritədə cənubdan şimala doğru Nafalan, Şimalı Naftalan, Gödəkboz qalxımıları qeyd edilirsə, "K" horizont üzrə sxemdə həmin sahədə, regional qırılmadan sərqişdə şimal istiqamətində gömülülmə iki böyük qalxım müşahidə olunur. Bu qalxımları dərinde yatmış Naftalan və Gödəkboz qalxımıları adlandırmış olar. Onların tag və qanad hissələri Təbaşirin səthində nisbətən maili yatar. Bu qalxımların on çox qalxmış hissələri cənubda (Nafalan sahəsində) 4100, şimalda isə (2M və 4 saylı quyuvarlara arasında) 5100 m-lük izohipslərlə ifadə olunmuşdur. Cənubda qalxım Naftalan və Şimalı

Naftalan sahələrini əhatə edir, onun tag hissəsi "P" horizontuna görə Naftalan strukturunun tag hissəsinə uyğun gəlir. Şimalda qalxının tag hissəsi isə "P" horizontu üzrə qurulmuş struktur xəritədə göstərilmiş Gödəkboz və Şimalı Naftalan strukturlarını ayıran yəhər hissədə yerləşir. Təbaşir çöküntüləri daxilində qeyd edilən bu iki iri qalxım Şimalı Naftalan-2M quyuvaronunda yəhər vəsitiylə bir-birindən ayrılır [8]. Sahanın bi hissəsində (3M quyuvar onunda) Gödəkboz dərinlik qırışığının şərq qanadı çox dik yatağıdır və Təbaşirdaxili çöküntülərin yataqm formaları ilə Təbaşirin səthinin uzanma istiqamətləri arasında kaskin azimutal və bucaq qırışığı-uyğunluqları qeyd edilir (bax: şəkil 4 və 5).

Təbaşirin səthində struktur xəritədə Dəliməmmədli strukturunu asimetrik quruluşa malikdir (bax: şəkil 4). Onun 23-30° bucaq altında yatmış ensiz cənub-qərb qanadı böyük (300-500 m) ampli-



Səkil 3. Çaylı-Qazanbulaq sahəsi. 295 sayılı xətt üzrə dinamik dərinlik kəsilişi


1 – seysmik horizontlar (SH): Qb-I – Qazanbulaq horizonu üzərə SH (Maykopun daxilində), Qb-II – Qazanbulaq horizonu üzərə SH (Maykopun aşağıları), P22 – Orta Eosen çöküntülərinin səthini əks etdirən SH, P22 daxilində paşlaşan SH – Orta Eosen çöküntülərinin daxilində paşlaşan SH, K2 – Üst Təbaşir çöküntülərinin yuyulma səthini əks etdirən SH, K2-daxili SH – Təbaşirdaxili SH; 2 – seysmik məlumatlaşdırıcı qırılma pozulmaları

tüdü, oks-fay xarakterli uzununa qırılma ile mürekkepləşmişdir, şimal-şərqi qanadı genişdir, tağ və cənub-şərqi periklinal hissəsi isə bu istiqamətdə uzannılmışdır. Strukturun böyük amplitudlu tektonik qırılma natiçəsində çökümüş canub hissəsində şimal-şərqi istiqamətdə uzanan, getdikcə ensizləşən və dayazlaşan sinklinal qeyd edilir. Bu sinklinalın ən darın hissəsi sahənin canub-şərqi "P" və "K" seysmik horizontları səviyyəsində uyğun olaraq 2400 və 3500 m dərinliklərdə yerləşmişdir. Qalxımın çökümüş canub hissəsində, Təbaşirin səth üzrə struktur xəritədə asas uzununa qırılmadan ayrılan, cənub-şərqi istiqamətli, 100-200 m amplitudlu iki qırılma qeyd edilmişdir. Bu qırılmalar kiçik amplitudlu olduqlarından və canub-şərqi istiqamətində sondük - lərindən "K" horizontu səviyyəsində izlənilir. Həmin qırılmalarдан canub'a doğru Təbaşir çöküntülərinin qalxması müşahidə olunur. Təbaşirin səthi və Təbəşirdaxili "K" horizontu üzrə struktur xəritələrin müqayisəsindən görünür ki, Dəli-məmmədi strukturunda Təbəşirdaxili çöküntülərin

struktur kuruluşu Təbaşirin səthinin kuruluşundan əksin fərqlənmir (*bax: şəkil 4 və 5*). Ancaq strukturun uzanma istiqamətində şimal-qorba doğru Təbaşirdaxili köçkötürlərin bu köçkötürlərin səthinə nisbatan maillaşması həs verir.

Dalısmamadlı sahəsinin canubunda yerləşən Ziyadxan və Qazanbulaq strukturları Təbaşirin yuyulma sahəsinə gora bir-birindən çox da dörə olmayan yəhərlə ayrılsalar da, Təbaşirdaxili çöküntülərdə bu qalxımlar vahid bir qalxım kimi müsahidə olunur.

tur xərətədə əsas uzununa qırılmışdan ayrılan, cənub-şərq istiqaməti, 100-200 m amplitudlu iki qırılma qeyd edilmişdir. Bu qırımlar kiçik amplitudlu oldularından və canab-şərq istiqamətində səndülklərindən "K" horizontu səviyyəsində izlənilmir. Həmin qırımlardan cənuba doğru Təbaşir çöküntülərinin qalxması müşahidə olunur. Təbaşirin sothi və Təbəşirdaxili "K" horizontu üzrə struktur xəritələrin müyyəqisəsində görünür ki, Dəli-məməmdəli strukturunda Təbəşirdaxili çöküntülərin Üst Təbaşir çöküntülərinin sothi və Təbaşir çöküntülərinin daxilində izlənən seysmik horizonta görə qurulmuş xəritələr Veylav-Əğcabədi çökəkliyin şimal-qərb hissəsinin tektonikasını, bura rada inkişaf etmiş coxşayı strukturların geoloji quruluşunu, onların yerləşmə ardıcıllığını və bir-birə birləşmə xarakterini göstərir. Bundan başqa, bu xəritələrdə antiklinal tip strukturların hansılarının çökəkliyin dörin hissəsinə yaxın olduğunu, neftin, qazın lateral miqrasiyası yollarında hansı cərgədə



Şəkil 4. Yevlax-Ağcabədi çökəkliyinin şimal-qərb hissəsində Təbaşirin səthində uyğun struktur xəritə

1 - Üst Tobaşırın sathına uyğun gelen K_2 seysmik harita, Tobaşır çöküntülerinin çıxıntısı; 3 - qırılma ve mürşitlerin 5 - 2 DE seysmik ÜDN profilleri; 6 - dorin qırılma, Dəliməmmədli, 2 - Korçay çıxıntısı, 3 - Soyuxqanlı Hazırıhmədli, 7 - Borsulu çıxıntı, 8 - Çaylı, 9 - Zərdab Bozdağ çıxıntıları, 12 - Duzdağ, 13 - Gödkəbəz, 14 - 15 yerleşikdiləri aydın görünür. Yevlax-Ağcabədi çökəklikinin dərin hissalarına nisbatan birinci cərgədə yerleşən və neftlilik-qazlılığı ilə seçilən strukturlar sırasında çökəklikin canab-qurbərtəndən aşkar edilmiş Nəftalan, Şimali Nəftalan, Gödkəbəz, Qazanqulzə, Dəliməmmədli qırışlarını göstərmək olar. Lakin onu da qeyd etmək lazımdır ki, bu strukturlardan misirlər (Dəliməmmədli, Soyuxqanlı, Fəxrlı və s.) miqrasiya yolunda yerleşikdilərinə baxmayaq, onların geoloji kasılışında perspektivli çöküntülərdən sonra çöküntütöplənmədə böyük fasilələr qeyd edildiyi üçün həmin çöküntülərdə fasilədən avval əmələ gəlmüş neft-qaz yataqları sondraza zəifləmiş olur.

Bunlarla yanaşı, qeyd etmək lazımdır ki, Yevlax-Ağcabədi çökəkliyinin şimal-qərb hissəsi üzrə seysimlik (SDÜ) və qarvamınqitometrik kəşfiyyat kompleks tətbiqi ilə neft və qaz yataqlarının birbaşa axtarışı işlərinin tətbiqi ilə tədqiqatlar aparılmışdır.

Mezozoy çöküntüləri ilə əlaqələndirilən yataq tipli anomaliyalar aşkar edilmişdir [7, 11, 12].


Seysmik ve qrametrik үssüllərlə
aşkar olunmuş, YTA - ların yerləşmə vaziyəti
(strukturların tag, şərq qanad, periklinal hissələrində)
onların geoloji tələlərə uyğun gəlmə
ehtimalını dəha da artırır. Bütün bunlar YAÇ-ın şimal-qərb hissəsində Təbaşir çöküntülərinin perspektivli olmasına səyələməyə əsas verir.

Beləliklə, yərində yetirilmiş tədqiqatlar əsasında Yevlax-Ağcabədi çökəkliyinin müxtəlif sahələrində işlərinin təhlili nəticəri daxilində əksolundur.

YAC-ın şimal-qərb hissəsində ayrı-ayrı sahələr üzrə izlənən əksolummaların qarşılıqlı korrelyasiyası əsasında ilk dəfə olaraq, Təbəşirdaxılı çöküntülərə uyğun seysmik horizonta görə ümumişdirilmiş sxematik struktur xəritə tərtib olunmuş və təhlil edilmişdir. Geofiziki məlumatların müqayisili təhlili əsasında YAC-ın şimal-qərb hissəsində yerleşən strukturlarda Təbəşirdaxılı çöküntülərin struktur quruluşunun bu çöküntülərin səthinin quruluşundan əhəmiyyətli dərəcədə fərqləndiyi və onların yatım formaları arasında azimutal və bucaq uyğunsuzluğunun olması müəyyənşdirilmişdir.

ƏDƏBİYYAT:

1. Рахманов Р.Р. Закономерности формирования и размещения залежей нефти и газа в



1, 2 - Təbaşirdaxilli çöküntülərdə 2011-ci ildə işlənilmiş seysmik (1) və gravimetrik (2) profilər osasında keçirilmiş fasılılı K seysmik horizontunun izohipsləri; 3 - seysmik məlumatlara görə tektonik qırılma xətləri; 4 - dərin qazmə quyuqları, 5- 2D seysmik profiləri, 6 - 3D seysmik profiləri; 7 - qalxmalar: 1 - Dəlimamməddi, 2 - Şimalı Ziyadxan, 3 - Qazanbulag, 4 - Gödəkboz, 5 - Nafşalan

тезоактнозийских отложениях Евлах-Агджабединского прогиба. Баку: Текнир, 2007, 191 с.

2. Qarayev B.M. Yevlax-Ağcabədi çökəkliyində seysmik məlumatların təhlili, ümumiləşdirilməsi və vahid struktur xərəfərin qurulması mövzusu üzrə hesabat. Nefiqazelmətədqiqatlılığı İstítutunun fondu. Bakı: 2013, 73 s.

3. Niyazov T.X., Qarayev B.M. Seysmik məlumatlar osasında Yevlax-Ağcabədi çökəkliyinin Təbaşir çöküntülərinin səthi üzrə geoloji quruluşunun daqiqlaşdırılması haqqında. Azərbaycan Nefi Təsərrüfatı, 2015, № 1, s. 6-10.

4. Əbilhəsənova L.C., Rəsullu R.M., Xanbabayev N.B. "Yevlax-Ağcabədi çökəkliyi üzrə alınmış geofiziki kaşfiyyat işlərinin nəticələrinin kompleks təhlili və ümumiləşdirilməsi" mövzusu üzrə hesabat. "KGİB"-nin fondu, Bakı-2015.

5. Əhmədov A.Q., Əhmədov N.Ə., Niyazov T.X.

Qeyri-antiklinal tələlərin növündən asılı olaraq anomal geofiziki sahələrin müüm xüsusiyyətləri Azərbaycan Beynəlxalq Geofiziki Konfrans. Bakı: 2000, s. 106.

6. Qarayev B.M. Mezozoy çöküntülərinin geoloji quruluşunun öyrənilməsi üzrə seysmik kaşfiyyat tədqiqatlarının nəticələri ANT, 2012, № 07-08, s.26-31.

7. Qarayev B.M., Qədirov V.Q., Camalova X.S. Dəlimamməddi, Soyuxanlı, Bozyeri sahələrində kompleks geofiziki (ÜDN, SDÜ və gravimətniometrik) işləllər. Təbaşir çöküntülərinin daxili geoloji quruluşunun Maykop-Eosen çöküntülərində pažalşma zonalarının öyrənilməsi və nefitlik-qazlılıqlarının proqnozlaşdırılması mövzusu üzrə hesabat. Nefiqazelmətədqiqatlılığı İstítutunun fondu. Bakı: 2012, 194 s.

8. Qarayev B.M., Niyazov T.X. Nafşalan - Şimalı Nafşalan - Gödəkboz sahəsində Mezozoy çöküntülərinin daxili geoloji quruluşu haqqında ANT, 2013, № 9, s. 9-14.

9. Niyazov T.X. "Seysmik kaşfiyyat məlumatları osasında Yevlax-Ağcabədi çökəkliyi strukturlarında Təbaşir çöküntülərinin daxili geoloji quruluşunun tədqiqi". Y.t.f.d. elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtorreferatı. Bakı-2017, 22 s.

10. Kapaev B.M., Niyazov T.X. O proisxoşesdenii otrapazennih voln, zaregistrirovannih v mezozoijskom intervale sejsimicheskikh razrezov na razvedochnykh ploschadakh Evlaх-Ağdjabedinskogo progiba Azərbaydžanska EAGO "Geofizika", 2013, № 4, c.65-69.

11. Novruzov Ə.Q. və b. Nafşalan-Gödəkboz sahəsində geofiziki axtarış kaşfiyyat işlərinin səmərəliliyi barədə. Azərbaycan Nefi Təsərrüfatı, № 12, 2016, s.12-17.

12. Qənbərov Y., Novruzov Ə.Q., Qədirov V.Q. 082-2007 saylı "Qazanbulaq-Borsunlu-Ziyadxan sahələrində kompleks geofiziki (seysmik və gravimətniometrik) kaşfiyyat" işləllər qeyri-antiklinal tələlərin geoloji quruluşunun daqiqlaşdırılması və nefitlik-qazlılığının qiymətləndirilməsi" mövzusu üzrə hesabat. NƏETLİ-nin fondu, Bakı, 2008.

T.Kh.Niyazov, H.I.Shakarov, R.N.Suleymanova

ON THE INTERNAL GEOLOGICAL STRUCTURE AND OIL-GAS POTENTIAL OF CRETACEOUS DEPOSITS IN THE NORTH-WESTERN PART OF THE YEVLAKH-AGJABADI TROUGH

ABSTRACT

Given that the study of the geological structure of Mesozoic deposits, which are considered promising in terms of oil and gas, is an urgent geological task. In this regard, in the north-western part of the Yevlakh-Agjabedi trough, over the past ten years, exploration works have been carried out by a complex of geo-physical methods and new results have been obtained. On the basis of the obtained seismic data on the studied area, a structural map on the surface of Mesozoic sediments and a scheme of the geological structure of Cretaceous sediments were constructed for separate structures, but they remained not coordinated and not generalized until recently. Therefore, in order to clarify certain geological issues related to the search for oil and gas deposits in the north-western part of the Yevlakh-Agjabedi trough, primary structural schemes based on seismic data for various exploration areas were coordinated and generalized, and a single structural map was compiled for this territory on the surface of Cretaceous and incrataceous deposits considered promising in this trough. On the basis of comparative analysis of these structural plans in many areas, significant differences in the structural structure of intramural deposits from the structural structure of the surface of these same deposits were shown.

T.X.Niyazov, X.I.Shakarov, R.N.Suleymanova

О ВНУТРЕННЕМ ГЕОЛОГИЧЕСКОМ СТРОЕНИИ И ПЕРСПЕКТИВАХ НЕФТЕГАЗОСНОСТИ МЕЛОВЫХ ОТЛОЖЕНИЙ В СЕВЕРО-ЗАПАДНОЙ ЧАСТИ ЕВЛАХ-АГДЖАБЕДИНСКОГО ПРОГИБА

АННОТАЦИЯ

Учитывая, что изучение геологического строения мезозойских отложений, считающихся перспективными в отношении нефтегазоносности является актуальной геологической задачей, в северо-западной части Евлах-Агджабединского прогиба за последние годы (2010 - 2018гг.) были проведены разведочные работы комплексом геофизических методов. Основываясь на новом полученных сейсмических данных на исследуемой площади по отдельным структурам построены структурная карта по поверхности мезозойских отложений и схема геологического строения внутримеловых отложений. Но до последнего времени они оставались не связанными и не обобщенными. С целью уточнения геологических вопросов, связанных с поисками залежей нефти и газа в северо-западной части Евлах-Агджабединского прогиба, были связаны между собой и обобщены первичные структурные схемы, построенные на основе сейсмических данных для различных разведочных площадей и составлена единая структурная карта по поверхности, считающейся перспективными в данном прогибе меловых и внутримеловых отложений. В результате сравнительного анализа этих структурных планов на многих площадях были определены их значительные различия.